

**Vəzifəli şəxsin arvadına (ərinə), 18 yaşı tamam olmamış uşağına, 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladına və ərdə olmayan qızına diplomatik pasport verilməsi haqqında dövlət orqanının**

## VƏSATƏTİ

### 1. DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ

1.1. Aşağıdakı məlumatları nəzərə alaraq, diplomatik pasport verilməsini xahiş edirəm:

#### 1.1.1. Vəzifəli şəxsin:

1.1.1.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)	1.1.1.2. Adı	1.1.1.3. Atasının adı
1.1.1.4. Vəzifəsi	1.1.1.5. Şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi	1.1.1.6. İmzası

1.1.2. Vəzifəli şəxsin arvadının (ərinin), 18 yaşı tamam olmamış uşağının, 18 yaşı tamam olmuş əmək qabiliyyəti olmayan övladının və ya ərdə olmayan qızının:

1.1.2.1. Soyadı (əgər dəyişibsə, habelə əvvəlki soyadı)	1.1.2.2. Adı	1.1.2.3. Atasının adı
1.1.2.4. Doğulduğu yer	1.1.2.5. Doğulduğu tarix	1.1.2.6. Cinsi
1.1.2.7. Qan qrupu	1.1.2.8. Yaşayış yeri	
1.1.2.9. Vəzifəsi	1.1.2.10. İmzası (15 yaşı tamam olmuş vətəndaşın)	

**1.1.3. Vəsətət verən dövlət orqanının:**

1.1.3.1. Adı	1.1.3.2. Ünvanı	1.1.3.3. Rəhbərinin soyadı, adı, atasının adı
--------------	-----------------	-----------------------------------------------

1.1.4. Vəsətətin verilməsinə əsas	1.1.5. Vəsətət verən dövlət orqanının:	1.1.6. Tarix
	1.1.5.1. Rəhbərinin imzası 1.1.5.2. Möhürü	

**2. PASPORTU VERƏN DÖVLƏT ORQANI TƏRƏFİNDƏN DOLDURULAN HİSSƏ**

2.1. Pasportu verən dövlət orqanının məsul əməkdaşı tərəfindən vəsatətin yoxlanılması ilə bağlı qeydlər:

2.1.1. Dövlət orqanının adı	2.1.2. Vəsətətin qəbul edildiyi tarix və qeydiyyat nömrəsi
-----------------------------	------------------------------------------------------------

**2.1.3. Yoxlama zamanı aşağıdakı sənədlər nəzərdən keçirilmişdir:**

Sənədin adı	Nömrəsi	Verilmə tarixi	Kim tərəfindən verilmişdir
2.1.3.1. Şəxsiyyət vəsiqəsinin surəti (və ya 15 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)			
2.1.3.2. Qan qrupu haqqında tibbi arayış (15 yaşına çatmamış vətəndaşın fərdi identifikasiya kartı təqdim edilmədikdə)			

2.1.4. Vəsətətdə vətəndaş haqqında göstərilən məlumatların təqdim	2.1.5. Vətəndaşın zahiri görkəminin təqdim olunmuş fotosəklə uyğunluğu
-------------------------------------------------------------------	------------------------------------------------------------------------

<b>olunmuş sənədlərə uyğunluğu haqqında qeyd</b>	<b>haqqında qeyd:</b>
--------------------------------------------------	-----------------------

**2.1.6. Məlumatları yoxlamış məsul işçinin:**

2.1.6.1. Soyadı, adı, atasının adı	2.1.6.2. Vəzifəsi	2.1.6.3. İmzası
------------------------------------	-------------------	-----------------

**2.2. Pasportun verilməsi ilə əlaqədar qeydlər:**

2.2.1. Pasportun verildiyi tarix	2.2.2. Pasportu aldığına dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası	
2.2.3. 18 yaşı tamam olmamış vətəndaşın ölkədən getməsi üçün valideyninin və ya digər qanuni nümayəndəsinin razılığının tələb olunduğuna dair qanunvericiliyin müddəaları barədə mənə məlumat verildiyini imzamlarla təsdiq edirəm	2.2.4. Müvafiq məlumatın verildiyinə dair barəsində vəsatət verilən şəxsin və ya onun qanuni nümayəndəsinin imzası	
2.2.5. Xüsusi qeydlər:		